

Seirlərdə İstanbul

Ümid Yaşar Oğuzcan

İSTANBUL

Evin içində bir oda, odada İstanbul,
Tərtamız, borraq bir ayna,
aynada İstanbul.
Məvsüm yaz oldu, qış oldu,
havada İstanbul.
Qadın çantasını açdı,
çantada İstanbul.
Uşaq bir qarşmaq atdı döñə, gördüm,
Çəkməyə başlađı, qarşında İstanbul.
Bu na tövə su, bu na tövə şəhər,
Şüəsəd İstanbul, masada İstanbul.
Biz gedəndə gedir, biz duranda durur,
Ay kimi,
Bir yanda son, bir yanda mən,
ortada İstanbul.
Bir dofa sevdinim, ol çəkməz səndən,
Hara gedirsin, get,
oradadır, orada İstanbul!

BAŞQA BİR İSTANBUL

Onurdum, başqa bir İstanbul düşündüm,
Daha çox son olan, yəni, dopdolu sənmlə.
Yaşlı daha yaşlı, maviş dəha mavi,
Hər şeyi gözəlləşdirən o əllərlərin.

Sildim bütün ulduzları göy üzündən,
Yerine gözlərinini qoydum, gözlərini.
Serdim saçlarını üstüne İstanbulun,
Dodaqlarının rənginə boyadım hər yerini.

İndi İstanbul elə aydınlıq, elə pırıl-pırıl,
O əsen sənlin strindir danızlarından, -
Sənин gözəlliyinə süslədim bağçaları.
Sən İstanbul yapdım, İstanbulu sən,
Hər kütənə şərimi yazdım, sətir-sətir,
İndi bu şəherin bütün səmətleri səni anladır.

İSTANBUL İŞIQ-İŞIQ

İstanbul külək-külək, sevgilim,
gah bir lodosdu, danızlarından əsen,
iliqmi, illə,
gah ülgüt kimi dəli poyraz.
Ac, tök saçlarını

**Boğazdan bir gəmi keçdi,
Mənim ağlımdansa sənin gözlərin...**

küləklərino İstanbululun,
bu şəhərdə sevgisiz vo küləksiz
yaşamaq olmaz.

İstanbul bulud-bulud, sevgilim,
bozisi bombayız,
incə tül kimi,
bozisi qapqara, qətran misali...
Butuldu da insanlarına

bənzər İstanbululun,
inanma, sevgilim, inanma buludlara.

İstanbul yağış-yağış,
gah nərn-nərn yağar,
gah da sohəngəndən süzülürcesinə.
Hələ bir yağmaya başlasın...
Sevgilim,

ölmək yaşamaq kimidi bu şəhərdə,
Yaşamaq da ölmək kimi...

İstanbul deniz-dəniz, sevgilim,
bir az maviyə,
bir az yaşla çələn dəlzu su -
üstündə irili-xurdalı qayıqlar...
Vefasızdır donınları İstanbululun, sevgilim,
İstanbul qədər.

İstanbul qədəh-qədəh, sevgilim,
içdikcə içmək istəyir adam,
Sərxoşluq od tutub
yanımaq bənzər
ve bir kölgədir yalnızlıq
Sənini dolaşar,

səninlə gəzər
meyxanəldərə.

İSTANBUL DEDİM DƏ SƏNİ XATIRLADIM

Budur İstanbul...
Budur yorgun-ərgin şəhər...

Budur canından bezmiş
Bosfor gəmiləri...

Budur kədərli tramvaylar...
Qalata körpüsündən
insanlar keçir,
üzərndə təlaş...

Və bir səssizlik
arıyır pilləkənlərdə
addim-addim.

Budur İstanbul...
İstanbul dedim da
səni xatırladım...

Balıqçı səbətlərində
tekir, bambunya, iskumru, levrik -
pulları gümüşə çalar -
Budur İstanbul...
Qarşıda

gözələri yaşlı bir qadın kimi

Qız kulosu,

və əl kimi
Allaha açılmış minarələr...

Yorgun şəhər,
Məhəzən şəhər...
İstanbul dedim da səni xatırladım.

Boğazdan bir gəmi keçdi,
Mənim ağlımdansa sənin gözlərin...
"Bəbək"di dildər, düşdüm.
Hərə baxırsın donıizi.

mavi-mavi bir hündüru
ayaqlarının altında...

Budur İstanbul,
Haliç,
Çiçək pasajı,
Beyoğlu...

Bayığunun dar küçələrində
ləç ürəptilərə,
qorxularla dolu...

İstanbul dedim da səni xatırladım.

Yavuz Bülənd BAKİLƏR

GÖZLƏRİN İSTANBUL OLUR

Qəfildən bir yağış başlayır yeno,
Bir gözəllik doğur üreyimdə şərdən.
Qağayılar qonurlar çıyılramı,
Gözlərin İstanbul olur birdon.

Səhərlərdən, axşamlardan uzağam,
Şeirlərim rüzgarı, dağlardan osan.
Məhəzən göllər kimi quruyaçağam,
Bir gün birdən-bir pıxıl gəlməsən.

Şərqilərlə gələcəksən, duyulu, inə,
Yalnız gözlərimə bax deyəcəsən.
Əllərim üsulər ollerinə dəyinco
Ansızın qeyb olub gedəcəksən.


Bir əlim elə hey şəklini cəkdikcə
pəncərolaro,
Bir əlim elo hey siləcək, siləcək...

Qəlbim göyqursağı, gündə min kərə

Sənən üçün, sənən üçün can verəcək.

Nə gözəl səni bulmaq bütün üzlərde,
Sonra da qeyb etmek elə o yerdə.
Nə gözəl minəcəyim gomilər gecikmək,
Tək-tənha qalmış işkələlərde.

Qəfildən bir yağış başlayır yeno,
Bir gözəllik doğur üreyimdə şərdən.
Qağayılar qonurlar çıyılramı,
Gözlərin İstanbul olur birdon.



Ziya Osman SABA

İSTANBUL TÜRKÜSÜ

Soni götürürom yeno, İstanbul,
uzaqdan, gözlerimle
quaçayırmış kimi:
minar-minaro,
ev-ev,
yol-yol,
meydan-meydan...

Gölir Boğaz içindən -
limandan qalxan gomilərin səsi,
Mavi sular üzündə yeno
xatırıolor qodər bəmbəyaz
Qız kulosu.

Bir yanda
sohor-sohor
güneşən borabor
doğuldugum sahil - Beşiktaşım.
Bir yanda somt-samt, yer-yer
bəş yaşım,
on bəş yaşım,
ah, iyirmi yaşım...

Durur o topəcikdə
oxuduğum məktəb,
Ösgərlək çağında
qışla iddi obir üzü.
Bir gün bir qızın
verdi mono
Hüsnüne doymadığım Rumelihisarı.

Mənim deyilmi oralar -
Babamın yadıgi Kicikstan,
Anamın yadıgi Eybulsən...
Hər bəsl kövəldikə,
Sanki çocuqmuşum kimi,
Tutar əllərimdən İstanbul...

Naşidə GÖYTÜRK

İSTANBUL

Gecəsində hüzün,
Gündündə hüzün,
Ulduzunda hüzün,
Dənizində hüzün.
Neca qıydın
həla fidan olan sevgime?
Men sonin yalanlarını
sancısını çıxırımn...

Ağlını başına yığ,
vuraram səni, İstanbul!
Vuraram səni bundakı gərdənləndən.
Vuraram səni səri payızından.
Ağlını başına yığ...
Səno yalvaran
bu neçənci şair,
bu neçənci şeir...
Yarımçıq qalmış
sevgilordən gəldik qucağıma,
şərimiz yetim qalsın deyə?
Dillə deyə bilmirəm,

qolbımı anla:
sevda de buna,
çörək pulu de buna,
eşq de,
ar, namus de,
ədet de,
cəfa de, sofa de,
vəfa de,
nə deyrison, de!
Amma ağlını başına yığ,
özünü ola al,
vuraram səni, İstanbul,
vuraram on yaşıl baharından,
Qız kuledən, Asiyandən, Bobəkdən,
dənizindən vuraram səni,
mavi-mavi aylar qanın,
mavi-mavi ağlara səna,
moni mano vurdurma,
ağlını başına yığ,
özünü ola al,
İstanbul, İstanbul!



Ceyda GÖRK

* * *

Öl desən, öldərim,
qal desən, qalardım.
Sev dedim, sevdim,
anlamadım...
Çıxbı getmək idimi muradın,
zifiri qaranlığım?
Hor gün dan söküldənə
yuyardın üzünü
sohor azanlarının şəfəqlərində...
O əzənlarda həla

duaları var...

Sevdalımlı,
bu şəhər-İstanbul kimi
fikirlərən qarşasılığı
Nə yaşıdadığım,
nə yaşamadığım bəlli...
Mükümüñ yox unutmamın...
İstanbullu sevər kimi
sevdim səni.
Va sansız
İstanbullu həsrət kimi

yaşadım.

gözəl olmuşsan?
Nə bilim?
Bir gün sohor-sohor qapını döysəm,
Oyandırsam yuxudan səni,
Həla sis çekilməmiş Haliçdən,
Hələ insanlar işo getməmişdən...

Kubilay TƏK

MƏNİM ADIM İSTANBUL

İstanbul menim şəhərin,
aynada eks edən üzüm.
İstanbul menim şəhərin,
İstanbul qışın, yazın.

İstanbul yorğun əllərim,
gecə qaranlığım.
İstanbul yorğun əllərim,
hor zaman inandığım.

İstanbul menim adım,
Konstantindən sonrağı.
İstanbul menim adım
öləndək baki

İstanbul menim türküm,-
geçələr dinlediyim.
İstanbul menim türküm -
ağlayaraq inlediyim.

İstanbul ana qucağım,
İstili, daldı bacagım.
İstanbul ana qucağım,
Olmasa, olmayacağam.

İstanbul içimdəki sancı
quvırlaraq izlediyim.
İstanbul içimdəki sancı,
her kəsən gizladiyim.

İstanbul menim adım
Konstantindən sonrağı.
İstanbul menim adım
1453-dən sonra...

Turqu UYAR

BİR SƏHƏR

Ver olini, Heyderpaşa,
Göni limandadır, pirl-pirl.
Hava azacıq soyuq.
Dənizdən qotran vo bəlq iyi golir,
Körpiyən qayıqla
keçmişən qarşı üzə,
Birnofos çıxdım bizim yoxusu...
Bir gün sohor-sohor qapını döysəm,
Kimdir? - desən
yuxulu səsinə içerdən...
Nə bilim,
bəlkə saçların dağınıqdır,
bəlkə tam ayılmamışan,
Bolkə avvalıkindən

Nazim HİKMET

GÜLXANƏ PARKINDA

Başım köpük-köpük bulud, içim, çölüm dəniz.
Mon bir cəviz ağacıyam Gülxanə parkında.
Budaq-budaq şərhəm-şərhəm qocaman bir cəviz,
No son bunum forqındıson, no polis forqındı.
Mon bir cəviz ağacıyam Gülxanə parkında,
Yarpaqların suda balıq kimi qıvlı-qıvlı,
Yarpaqların ipak mondıl kimi tırıl-tırıl.
Yarpaqlarım olıborımdır, tam yüz min elim var,
Yüz min ələ toxunuram səni, İstanbul.
Yarpaqlarım gözörlərdir, şəsarəq baxaram,
Yüz min gözəl seyr edoran, səni, İstanbulu,
Yüz min türk kimi çarpar-çarpar yarpaqlarım.

Mon bir cəviz ağacıyam Gülxanə parkında,
No son bunum forqındıson, no polis forqındı.

DAVID OYSTRAXA MƏKTUB

İstanbulla getmişiniz.
Konsestimizdeydim.
Çox boxtıslı bir qadın
xoşbəxt etmişsiniz.

Yağmurda uzanan
iki yaşıl yarpaq kimi gözəl
baxmışı barmalılarımıza.
Məktəbündə "Unutmadım har şeyi" - deyir,
Dərdlərindən başqa
unudacaq bir şeyi yox.
"Ağladım" - deyir, "Fərəhənləndim" - deyir,
"Dünya" - deyir, "gözəl, içim rahat".
Siz qışqandığın
biricik insansınız, ustad.

İSTANBULLU QAĞAYILAR

"Slavya" qohxovanasında
dostum Tauferlo
Viltava irmağının sahilində
üzbezə oturub.
Şirin-şirin səhəbət etməyi sevirdim,
İllah da sohor-sohor,
illah da yaz aylarında

İllah da sohor-sohor,
illah da yaz aylarında.
Səhəbat edərkən xayallara dalarıq,
Bir-birimizi
gah itirərik
gah bularıq...

İllah da sohor-sohor,
illah da baharda
Praga şəhəri gümüşü bir dumandır,
Və bərən Nəzvəl çıxar qobrıldır,
parçaparcaya ürəyi de olsunda,
qarşılaşdır Orxan Vəliyile.
Rumelihisarında golur -
telli qoşaq bənzər Orxanım,
onun da ürəyi dalık-deşik...

Biz də o yolu yolcusuuya, Taufer,
bilirik, sənələrin em qorxuləş şairlikdir:
sirlər sırrını öyrənmək üçün
üryəni yeyəcəkən, yedirdəcəkən...

Praga şəhəri gümüşü bir dumandır,
Viltava limanına
qağayılarlı golur İstanbul...
Legionerlər körpüsüne gedək, Taufer,
gedək İstanbullu qağayıları yem verək...

Hazırladı:
DİL SUZ

